

# Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

(əvvəli 2, 3, 4, 5, 7 və 8 fevral tarixli sayalarımızda)

Başlangıcını Zaqroş dağlarının en yüksək zirvələrindən götürən Şəhər çayı Urmuya heyətəmiz gözəllik və təravət gətirir, ətrafinə bağılıq, bostanlılıq və digər kənd təsərrüfatı bitkilərinin inkişafına geniş imkanlar yaradır. Türkiye və İraq sərhədləri boyunca uzanan və onu bu qədim türk torpaqlarından ayıran əzəmetli Moğancı-Mosallan və en uca zirvəsi dəniz seviyəsindən 3676 metr yüksəklidə yerləşən Hərəvəl olan Qoturdağ silsilələri hüsнüne min bir yaraşq verir, qışda soyuq, yayda mülayim və sərin havası ilə ruh oxşayır... Maddi-mənəvi nemətlərlə zəngin olan bu qədim məkan ta əski çäglərdən bir çox yerli və xarici ölkə tarixçilərinin, o cümlədən Məhəmmədhəsən xan, Ələkbər Dehxuda, Əli Rəzməra, Zəkeriyyə Mehəmməd əl-Qəzvini kimi İranın görkəmli tarixçi-alimlərinin de diqqətini cəlb edib və onlar öz əsərlərində Urmianın özəllikləri haqqında dəyərli məlumatlar veriblər. İster Parfların, istərsə də Sasanilərin dövründə əsas atəşperəstlik mərkəzlərindən biri və atəşperəstlik dini təliminin yaradıcısı Zərdüşt peyğəmbərin vətəni olan bu ulu şəhər ətraf bölgələrin əhalisinin bele, ziyyərətgahına çevrilib. Lakin bu qədim şəhərin tarixi yerləri və zəngin maddi mədəniyyət abidələrinin çoxu müxtəlif tayfa və qəbilələrin hücumu zamanı, hem də aramsız təbiət hadisələri nəticəsində dağıdılib, tekə Çingiz xanın nəvəsi Hülakü xanın qəbrini bu günədək qoruya bilib Urmia...

Türkün beşiyi, ilk sevgi ocağı olan Urmianın özəllikləri tarixçi-alim Yaqut əl-Həməvinin də diqqətindən yayınmayıb, şəhər haqqında səxavətlə qiymətli fikirlər söyləyib: "...Mən özüm şəhəri görmüşəm, çox gözəl və bolluq olan bu şəhər əlverişli iqlim şəraitinə, təbii gözəlliyinə, suyunun, meyvesinin, habelə bostanlarının çox olmasına görə bu dövrə olan digər şəhərlərdən fərqlənir". Vaxtilə Urmu-Urmianın əsrarəngiz gözəlliklərinin vəsf olunduğu bir mahnida da xəyalın bele zirvə daşına yetə, naməhrəmlərin həndəvərinə ayaq qoya bilmədiyi, yaşının sayı bele dəqiq bilinməyən gül-çiçəyinin ətri ətrafi bürüyen, yamacında bülbüllər ötən, düzənlərini dumanlar örən, başına Günəşdən tac qoyan bu qədimdən qədim diyarın gözəllikləri, hüsнü baxanları heyran edərmiş:

Gül ətri bürüyər yoldan keçəni,  
Reyhanlı, nərgizli, laləli dağlar,  
Naməhrəmlər ona ayaq qoyanmaz,  
Hasarlı, divarlı, laləli dağlar,  
Şairlərdən alar xəyalı dağlar...

## Urmianın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...



Çağdaş Güney Azərbaycan ədəbiyyatının nəfəvar-yenilikçi şairi, modernizmle -yeniliklə klassisizmi-əskini bir araya gətirərək bənzərsiz bədii nümunələr yaranan İsmayıll Ülkər Mədədi "Urmuda urmuqlar" poemasında çox təsirli, insanın iç dünyasını riqqu təqribən bir nağıl-Urmu gölü nağılı yazmış, olaya əfsanə qanadında yeni yanaşma sərgiləmişdir. Urmiya gölünün öncəki çal-çağırlı çağlarına gözəlləmə, bugünkü ağlar gününə isə ağı deyan şair dialog əsasında qurduğu əsərdə keçmişlə bu günü qarşı-qarşıya getirir. Damarlarda qanı donduracaq dərəcədə təsirli bir mənzəra yaranır: - Şanlı-şövkətlə keçmiş olmuş təbiət möcüzəsinin - Urmunun bu gününə dair şairin suallarının cavabı itib gedib - yəni yoxdur!.. Canlı bir varlıq kimi minilliklər boyu yaşayan və müalicəvi suyu min bir dərədən dərmanı olan, qoynunda qeyri-adi flora və fauna bəsləmiş göl indi sanki ölüm yatağında can çekişdirir və "ağ gelinliyi kəfənleşməkdə, taxtı tabutlaşmaqdadır!".

Ismayıll Ülkər əserin süjet xəttini o qədər ustalıqla quşur ki, oxucu sanki Urmu gölünün dünəni və bu günü barədə ağrılı bir film izləyir və acı gerçəklər qarşısında göz yaşlarını tuta bilmir... İnanır ki, bu qəmli hekayeti yanan və durumun səbəbkərlərinin ünvanına sərt ittihamlar səslendirən şair də bu əsrarəngiz gözəlliklə birlikdə ölü, son nefesi ni verir... Tehkiye son dərəcə maraqlı preambula ilə başlayır: "Əfsanəyə görə, biri varmış, biri yoxmuş, biri Təbrizdə, digeri isə Urmuda yaşayın iki sevgili varmış... Bu iki sevgili bir-birinə yetişə bilmirmişlər! Buna görə də o qədər ağlamış, o qədər ağlamışlar ki, göz yaşlarından Urmu gölü yaranmışdır! Suyunun duzluğunuñ da nədəni bu imiş... Urmu gölü boyda bir sevdaya bir öykündür bu şeir...". İsmayıll Ülkərin yazdıqlarına, onun səmimiyyətinə oxucu qəlbən inanır, şairin yanığını dərk edir, dərdinə şərif olur. Bu məqamda görkəmlü nasır Afaq Məsudun bu sözlərinə rahatca ona şamil edə bilirəm: "Yazıcılıq bu dünyada diri-dirisi boğulub ölməməkdən ötürü içində öz-özünə apardığın savaşlardan yaranır..." .

Bu savaşlardan yaratdı Güney şairləri çağdaş dövr ədəbiyyatını... İsmayıll Ülkər də onların önündə...

(davamı növbəti sayalarımızda)

Esmira FUAD,  
filologiya elmləri doktoru.